

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ (UNEC)  
ZAQATALA FILİALI

“UNEC-100” İnkışaf Strategiyası əsasında hazırlanmış  
STRATEJİ FƏALİYYƏT PLANI

Zaqatala-2023

## STARTEJİ MƏQSƏDLƏR, HƏDƏFLƏR VƏ FƏALİYYƏTLƏR

### STRATEJİ MƏQSƏD 1. KEYFİYYƏTLİ ALİ TƏHSİL TƏMİN EDƏN FİLİALA ÇEVİRİLMƏK

#### Strateji hədəf 1.1.

- Strateji fəaliyyət planına əsasən 2030-cü ilə qədər yüksək bal toplayan abituriyentlərin filiala cəlb edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi;

#### Strateji fəaliyyətlər:

- UNEC Zaqatala filialının təhsil proqramlarının ölkədə (xüsüsilə regionlarda) tanıtım tədbirlərinin davamlı şəkildə genişləndirilməsi və effektivliyinin artırılması.

#### Strateji hədəf 1.2.

- Filialda təhsil xidmətlərinin əmək bazarının tələbatlarına uyğunlaşdırılması, təhsilalanların yüksək yaradıcı potensiala, fundamental biliklər və praktik bacarıqlara malik olan mütəxəssislər kimi yetişdirilməsi məqsədilə 2030-cu ilədək tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirmək, filialın rəqabətə düzümlülüğünün təmin olunması məqsədi ilə zəruri şərt kimi təhsilin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi;

#### Strateji fəaliyyətlər:

- İxtisasların siyahısının artırılması ilə bərabər, tədris standartları, planları və proqramlarının mütərəqqi təcrübəyə və əmək bazarının tələblərinə uyğunlaşdırılması;
- Tədris olunan fənlərin nəzəri hissəsinin azaldılaraq praktiki yönümlü hissələrə üstünlük verilməsi;
- İxtisas fənləri üzrə mütəxəssislərin filiala cəlb edilməsi və tələbələrə tədris olunan fənlər üzrə real iş bazarı haqqında seminarların təşkil edilməsi.
- Müəllimlərin aktiv dərs yükünün azaldılması;
- Müəllim-mentor, tələbə-mentor institutlarının bütün filial üzrə formalaşdırılması;
- Xarici dil tədrisinin dünya praktikasına uyğunlaşdırılması, UNEC-in təcrübəsindən yararlanılması;
- Tələbələrin ölkədaxili və beynəlxalq mübadilə proqramlarına cəlb edilməsi;
- Təhsil fəaliyyətində innovasiya və müasir informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, tələbələrin İKT, müasir kompüter proqram-paketlərindən istifadə bacarıqlarının genişləndirilməsi;
- İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrin müasir standartlara cavab verəcək şəkildə təhsil almasını təmin etmək məqsədilə maddi-texniki bazarın təkmilləşdirilməsi;
- Tələbələrin təcrübələrinin təşkilinin təkmilləşdirilməsi.

### **Strateji hədəf 1.3.**

- Filialın daxili imkanları hesabına tələbələrin təqaüd imkanlarını artırmaq və yataqxanadan istifadə imkanı yaratmaq;

### **Strateji fəaliyyətlər:**

- Filial daxilində (binada, yataqxanada, ərazidə) tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şəraitin yaradılması;
- Auditoriyaların və ümumilikdə binanın müasir standartlara cavab verən maddi-texniki bazayla təmin olunması;
- Yataqxananın və idman zalının əsaslı təmir olunması, ölkədə və regionda ən qabaqcıl yataqxana vəziyyətinə gətirilməsi;
- Yeməkxananın müasir standartlara uyğunluğunun artırılması və qida çəşitlərinin sayının artırılması;
- Tədris prosesində tələbələrin fəallığının artırılmasını təmin edən motivasiyalar sisteminin yaradılması;
- Təhsil sahəsində əhəmiyyətli uğurlar əldə etmiş tələbələrin mükafatlandırılması mexanizminin işlənilməsi və həyata keçirilməsi.

### **Strateji hədəf 1.4.**

- 2030-cu ilə qədər professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini fasiləsiz olaraq artırmaq və 40 yaşadək professor-müəllim heyətinin payını davamlı yüksəltmək;

### **Strateji fəaliyyətlər:**

- Müxtəlif proqramlar çərçivəsində xaricdə təhsil almış və ölkə daxilində yetişmiş gənclər hesabına professor-müəllim heyətinin strukturunun gəncləşdirilməsi;
- Gənc professor-müəllim heyətinə dəstəyin verilməsi;
- Hər bir sahə üzrə müəllimlərin lazımı səviyyədə təşkil olunmuş məqsədli təlimlərə cəlb edilməsini təmin etmək;
- Filial daxili müəllimlərin və inzibati işçilərin əmək haqlarını regional əmək haqqı səviyyəsinə çatdırmaq.

## **STRATEJİ MƏQSƏD 2. FILİALDA ELMİ-TƏDQİQAT İŞLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ**

### **Strateji hədəf 2.1.**

- Filiala elmi dərəcəli professor-müəllim heyətinin cəlb edilməsi;
- Professor-müəllim heyətinin ixtisasas və dərəcələrinin artırılması və staj keçməsinin təşkili.

### **Strateji hədəf 2.2.**

- Elmi-tədqiqat işlərinin əlavə maliyyələşdirilməsi məqsədi ilə regional təşkilatlarla

- əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
- Filial əməkdaşlarının elmi-tədqiqatlarının nəticələrini əks etdirən hesabat sisteminin yaradılması;
- tələbələrin elmi yaradıcılığının dəstəklənməsi və inkişaf etdirilməsi, xüsusi qabiliyyəti olan tələbələrin müəyyən edilməsi və onların aşağı kurslardan elmi-tədqiqat işlərinə cəlb edilməsi;
- Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində filialın maddi-texniki bazasının potensial imkanlarından istifadənin gücləndirilməsi;
- İstedadlı tələbələrin, gənc tədqiqatçıların dəstəklənməsi məqsədi ilə mükafatların və qrantların təsis edilməsi;

#### **Strateji hədəf 2.3**

- 2030-cu ilə qədər "Web of Science" və "Scopus" elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə məqalələr çap etmək;

#### **Strateji fəaliyyətlər:**

- Aparılan tədqiqatların nüfuzlu nəşrlərdə dərci üçün onların xarici dillərə mükəmməl şəkildə çevrilməsinə dəstək mexanizminin yaradılması;
- Nüfuzlu nəşrlərdə əsər çap edilməsinin stimullaşdırılması mexanizminin daim təkmilləşdirilməsi

#### **Strateji hədəf 2.4.**

- 2030-cu ilə qədər ən azı üç Respublika elmi-praktiki konfransını təşkil etmək;

#### **Strateji fəaliyyətlər:**

- Elmi tədbirin təşkil edilməsi məqsədilə ölkədaxili tərəfdəş universitetlərə razılığın əldə edilməsi;
- Elmi tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək sponsorlarla razılığın əldə edilməsi;
- Elmi tədbirin ardıcıl olaraq hər il bir dəfə təşkil edilməsi.

#### **Strateji hədəf 2.5.**

- 2030-cu ilə qədər hər il bir dəfə filial tələbələrinin nüfuzlu respublika tələbə elmi konfransını təşkil etmək;
- Elmi tədbirin təsisini məqsədilə ölkədaxili universitetlərə razılığın əldə edilməsi;
- Elmi tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək yerli sponsorlarla razılığın əldə edilməsi;
- Elmi tədbirin ardıcıl olaraq hər il bir dəfə təşkil edilməsi.

## STRATEJİ MƏQSƏD 3. FİLIAL-ƏMƏK BAZARI ƏMƏKDADAŞLIĞININ GENİŞLƏNDİRİLMƏSİ

### **Strateji hədəf 3.1.**

- 2030-cu ilə qədər filialda “start-up”ların sayının hər il artırımına nail olmaq;
- Biznes-inkubasiya mərkəzinin yaradılması;
- Tələbələr və professor-müəllim heyəti arasında “start-up” təlimlərinin keçirilməsi;
- Tələbələrlə yanaşı, professor-müəllim heyətinin də “start up”larının qurulması.

### **Strateji hədəf 3.2.**

- 2030-cu ilə qədər UNEC Zaqatala filialında biznes dünyasının birgə reallaşdırıldığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaq;
- Regional biznes dünyası ilə birgə elmi tədqiqatların aparılması;
- Regional biznes dünyası ilə birgə tədqiqat mərkəzlərinin qurulması;
- Regional biznes dünyası ilə birgə kommersiya müəssisələrinin qurulması.

## STRATEJİ MƏQSƏD 4. SOSİAL XİDMƏTLƏRDƏ APARICI TƏHSİL OCAĞINA ÇEVİRİLMƏK

### **Strateji hədəf 4.1.**

- 2030-cu ilə qədər hər təqvim ili milli səviyyəli ən az bir sosial məsuliyyətlilik layihəsini reallaşdırmaq;
- Cəmiyyətin elmi yanaşmaya və elmi inkişafa verdiyi dəyəri artırmağa xidmət edən sosial layihələrin həyata keçirilməsi;
- Cəmiyyətdə ekoloji şüurun inkişafına xidmət edən sosial layihələrin həyata keçirilməsi;
- Cəmiyyətin aktual sosial problemlərinin öyrənilməsinə həsr edilmiş tədqiqat layihələrinin həyata keçirilməsi.

### **Strateji hədəf 4.2.**

- 2030-cu ilə qədər tələbələrin təşkilatlanması mexanizmini və sosial şəraitini daim təkmilləşdirmək;
- İxtisaslaşmış tələbə təşkilatlarının sayının artırılması;
- Tələbə-universitet-valideyn üçtərəfli əlaqə modelinin tətbiq edilməsi;
- Tələbələrin karyera quruculuğuna dəstək verilməsi;
- Tələbələr arasında multikultural dəyərlərin yayılmasına xidmət edən tədbirlərin təşkil edilməsi;
- Tələbələrə psixoloji dəstək xidmətinin verilməsi üçün psixoloq ştatının verilməsi;
- Tələbələrin sosial layihələrinin sayının və çeşidliliyinin artırılması və onların davamlılığının təmin edilməsi.

### **Strateji hədəf 4.5.**

- 2030-cu ilə qədər məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək;
- Məzunlar Assosiasiyasının yaradılması;

- Məzun günlərinin keçirilməsi;
- Fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması;
- Kariyera mərkəzində məzunlarla əlaqə mexanizminin qurulması;
- Məzunların əlamətdar tədbirlərə dəvət edilməsi;
- Məzunların elektron məlumat bazasının formalaşdırılması.

## **STRATEJİ MƏQSƏD 5. FİLIALIN BEYNƏLXALQ ƏLAQƏLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ**

### **Strateji hədəf 5.1.**

- 2030-cu ilə qədər UNEC Zaqatala filialına qonşu ölkələrdən əcnəbi tələbələrin cəlb edilməsi;

### **Strateji fəaliyyətlər:**

- Hədəf ölkələrdə UNEC və filialının imicinin yüksəldilməsi istiqamətində tədbirlerin görülməsi;
- UNEC-lə birgə beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması;

### **Strateji hədəf 5.2.**

- 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarına müəllim və inzibati işçilərin cəlb edilməsi;
- Beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi;
- Akademik və inzibati heyət üçün xarici dil təhsili imkanının yaradılması;
- Beynəlxalq tərəfdəşərlərə əlaqələrin effektivliyinin artırılması;

### **Strateji hədəf 5.3.**

- 2030-cu ilə qədər UDİD VƏ MİNOR ikili diplom proqramlarının tətbiqi;
- İkili diplom proqramlarının tətbiqi üçün UNEC təcrübəsindən istfadə edilməsi;

### **Strateji hədəf 5.4.**

- 2030-cu ilə qədər ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq;
- UNEC-də yaradılacaq Xarici Dil Mərkəzinin bir bömösinin filialda formalaşdırılması;
- Tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi.

## **STRATEJİ MƏQSƏD 6. DAHA ÇEVİK VƏ YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK ÜNİVERSİTET İDARƏETMƏ SİSTEMİNƏ SAHİB OLMAQ**

### **Strateji hədəf 6.1.**

- 2030-cu ilə qədər filialda strateji idarəetməni tam şəkildə tətbiq etmək;
- Strateji Fəaliyyət Planının təsdiq edilməsi;

- Bütün inzibati və akademik strukturların Strateji Fəaliyyət Planına uyğun fəaliyyət planlarının təsdiq edilməsi;
- Strateji idarəetmənin monitoring və nəzarət mexanizminin formalasdırılması və tətbiq edilməsi.

#### **Strateji hədəf 6.2.**

- 2030-cu ilə qədər insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək;

#### **Strateji fəaliyyətlər:**

- Universitetin fəaliyyət istiqamətlərin uyğun akademik və inzibati heyətin formalasdırılması və davamlılığının təmin edilməsi;
- Akademik və inzibati heyətin vəzifə təlimatlarının hazırlanması;
- Akademik və inzibati heyətin peşəkar hazırlığının təlim proqramları vasitəsilə inkişaf etdirilməsi;
- Akademik və inzibati heyətin iş yükü və performans ölçmə sistemlərinin davamlı inkişaf etdirilməsi;
- Karyera yüksəlişində performans göstəricilərinin nəzərə alınması;
- Əməyin motivasiya sistemlərinin davamlı təkmilləşdirilməsi;
- Əmək haqqlarının artımının ən azı inflasiya səviyyəsinə uyğunlaşdırılması;
- Akademik və inzibati heyətin məmənunluq səviyyəsinin davamlı nəzarət altında saxlanması.

#### **Strateji hədəf 6.3.**

- 2030-cu ilə qədər maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək;

#### **Strateji fəaliyyətlər:**

- Filialın maliyyə mənbələrinin diversifikasiya edilməsi və artırılması;
- Sərbəst maliyyə resurslarının səməreli investisiyalara yönəldilməsi;
- Təhsil haqqlarının müəyyən edilməsində sərbəstliyin əldə edilməsi;
- Maliyyə resurslarının ayrılmışında bürokratiyanın minimuma endirilməsi;
- Maliyyə resurslarının idarəedilməsində fakültənin rolunun artırılması;

#### **Strateji hədəf 6.4.**

- 2030-cu ilə qədər informasiya resurslarının idarə edilməsində səmərəliliyi davamlı yüksəltmək;

#### **Strateji fəaliyyətlər:**

- İdarəetmənin İnformasiya Sisteminin təkmilləşdirilməsi;
- Göstərilən elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi;

- Mobil tətbiqlərin dəqstəklənməsi;
- “Online” xidmətlərinin çoxaldılması və pulsuz Wi-fi sahələrinin yaradılması;
- UNEC-lə birlikdə “Scopus”, “Ebsco” kimi elmi bazalara çıxışın təmin edilməsi;
- Təqdim edilən elektron xidmətlərin öz aralarında və kənar sistemlərlə integrasiyasının təmin edilməsi.

#### **Strateji hədəf 6.5.**

- 2030-cu ilə qədər universitet idarəetmə strukturunu optimallaşdırmaq;
- İnzibati idarəetmə strukturlarının funksionallıq əsasında formalasdırılması prosesinin tamamlanması;

### **STRATEJİ MƏQSƏD 7. ÖLKƏDƏ YÜKSƏK REYTİNQLİ FILİALA ÇEVİRİLMƏK**

#### **Strateji hədəf 7.1.**

- 10 yaşında ölkənin ən yaxşı universitelərdən birinə çevrilmək;
- QS və digər nüfuzlu reyting təşkilatları tərəfindən təşkil edilən seminar, sərgi və digər tədbirlərdə fəal iştirak edilməsi;
- QS və digər nüfuzlu reyting təşkilatları tərəfindən təşkil edilən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyinin edilməsi;

### **MALİYYƏLƏŞDİRİMƏ**

Strateji Fəaliyyət Planı UNEC Zaqatala filialının öz vəsaiti, maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

### **MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRİMƏ**

2023-cü ildən başlayaraq fasilesiz olaraq Strateji İnkışaf Planında nəzərdə tutulan hədəflərə nə qədər nail olunduğunun monitoring və qiymətləndirilməsi aparılacaq, yetərsiz məqamların ortadan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

UNEC Zaqatala filialının akademik və inzibati strukturları Strateji İnkışaf Planına uyğun olaraq öz strateji inkişaf planlarını hazırlayacaqdır. Bu zaman filialın onlarla birbaşa bağlı olan strateji hədəflərini strateji məqsədlər, strateji fəaliyyətlərini isə strateji hədəflər kimi seçirlər. Onların fəaliyyətinin qiymətləndirilməsi də həmin strateji planları əsasında aparılacaqdır